

ONSCREENKEYS 5

Windows XP[®] / Windows Vista[®] / Windows 7[®] / Windows 8[®] / Windows 10[®]

Məhsul Qrupu

Virtual siçan basın xüsusiyyətləri və nitq çıxışı ilə Bu smart on-ekran klaviatura sürətli yazaraq və hardware klaviatura və ya kompüter siçan və ya yalnız hissələri istifadə edilə bilməz, hətta kompüter ilə iş imkan verir.

\u003cPRODUCTNAME\u003e mətn emal proqram, bir elektron tablo proqram bir e-poçt proqram və ya internet browser, hər hansı bir proqram yazın ola üçün istifadə edilə bilər.

\u003cPRODUCTNAME\u003e tez-tez sensor ekran sistemi və ya göz tracker, baş mouses və bir çox digər alternativ giriş cihazları ilə birlikdə istifadə olunur..

Belə klaviatura ölçüsü və iş sürəti Import parametrləri sərbəst düzəlişlər edilə bilər.
Mətn makro və xüsusi ifadələr daha asan yazaraq etmək.

\u003cPRODUCTNAME\u003e 40-dan çox dillərdə ehtiva edir və hətta xarici dil mətnləri tez çap edilə bilər və kompüter səs danışıq ki, tez dil dəyişdirilməsi üçün imkan verir.

\u003cPRODUCTNAME\u003e quraşdırılmış sistem səsləri istifadə edir və hər hansı digər SAPI səs birləşdirən imkan verir.

Yalnız \ versiyası Deluxe\



ÇOX SAĞ OL

Hörmətli istifadəçi!

Seçilməsi üçün çox təşəkkür edirik \u003cPRODUCTNAME\u003e.

Biz sizin üçün effektiv və fəaliyyət üçün hələ asan proqram yaratmaq üçün bizim çox yaxşı çalışdıq.

\u003cPRODUCTNAME\u003e davamlı təkmilləşdirilir. Updates bizim web yükləmək olar.

Biz məhsul gözləntiləri cavab ümid edirik.

Əgər hər hansı bir sualınız varsa, bizə çata bilər...

... Telefon: 0049 - (0)160 - 93 27 72 41

... E-poçt: mail@tomweber-software.com

Mən proqram çalışır siz çox fun arzulayıram.

Tom Weber

MƏHSUL aktivasiya

Proqram Aktivləşdirmə 60 gün sınaq müddəti sonra lazımdır.

Proqram aktivləşdirmək üçün növbəti səhifə, eləcə də proqram installing fərdi yaradılan InstallationKey bilər ProductKey lazımdır. Bu yüklü sonra məhsul yalnız aktivləşdirilə bilər deməkdir.

Aktivləşdirmək üçün aşağıdakı keçin \u003cPRODUCTNAME\u003e

1

Sizin kompüter \u003cPRODUCTNAME\u003e Install və proqram başlamaq.

2

Seçimi \ seçin. \u003cOPTIONNAME\u003e\
Daha sonra düyməsini \ düyməsinə basın. \u003cBUTTONNAME\u003e\

3

a) Sizin kompüter internetə bağlı olduqda, müvafiq mətn sizin ProductKey daxil edin. Daha sonra düyməsini \ düyməsinə basın. \u003cBUTTONNAME\u003e\
Sonra ekranda təlimatlara əməl edin.

b) Sizin kompüter internetə bağlı olduqda, düyməsini \ düyməsinə basın və ekranda təlimatlara əməl edin. \u003cBUTTONNAME\u003e\

SİZİN PRODUCTKEY

Sizin ProductKey edir:

INSTALLATION

\u003cPRODUCTNAME\u003e CD t\u00e5lim edildi, sizin komp\u00fcter CD-ROM drive qoyun. Qura\u00fdırma avtomatik olaraq ba\u00f5layacaq.

CD qura\u00fdırma avtomatik olaraq ba\u00f5lamaq deyil, \u003cPRODUCTFILENAMEEEXE\u003e CD \u00e5l ba\u00f5lamaq lazımdır.

GİRİŞ

Proqram \u003cPRODUCTNAME\u003e ümumi hardware klaviatura və ya kompüter siçan istifadə etmək iqtidarında olan insanlar üçün bir yazaraq və rabitə aids edir.

Proqram istifadəçi üçün avtomatik düymələri və mouse düymələri tıqlayarak edir. İstifadəçi sadəcə sonra müəyyən bir əbədi zaman sonra avtomatik olaraq səbəb olacaq istənilən düyməyə siçan pointer hərəkət etmək lazımdır.

Əgər hər hansı bir digər pəncərə mətn göndərə bilər ki, \u003cPRODUCTNAME\u003e həmişə digər Windows üst göstərilir (e. g. mətn emal proqram bir internet browser, və s.)

\ və \ versiyası \u003cPRODUCTNAME\u003e klik hətta klaviatura kənarında icra edilə bilər olan bir siçan klik xüsusiyyət təmin edir. Click\ Deluxe\

\u003cPRODUCTNAME\u003e və \ versiyası kompüter reproduktorlar ilə çıxış edə bilər mətn tipli vasitə ilə kompüter səs çıxış seçimi təmin edir. Deluxe\ SAPI standart uyğun hər hansı bir kompüter səsləri Integration asanlıqla mümkündür.

FIRST START

Proqram başlamaq üçün, masa üstü icon \ düyməsinə basın və ya \ start menyu proqram qrupunu ibadət. \u003cPRODUCTNAME\u003e\ \u003cPRODUCTNAME\u003e\

Proqram avtomatik olaraq Windows versiyası dil aşkar və müvafiq olaraq özü yapılandırır edəcək.

Siz konfigurasiya pəncərə fərqli dil, eləcə də edit çox parametrləri seçə bilərsiniz. Siz ekranda klaviatura Ayarlar 'düyməsinə tıqlayaraq Configuration pəncərə açə bilər.



BASICS XÜLASƏ

İlə yazın To \u003cPRODUCTNAME\u003e Mətn pəncərə açıq olmalıdır, və yanib-sönən kursor ki, pəncərə görünür olmalıdır var (yalnız normal kompüter klaviatura ilə yazaraq zaman kimi).

Program əvvəlində, bir mətn redaktoru avtomatik olaraq açılacaq.
Siz Konfigurasiya Window bu funksiyayı deactivate və ya digər mətn redaktoru seçə bilərsiniz.

Ekranla klaviatura düymələri tetiklemek üçün, sadəcə istədiyiniz əsas üzərində mouse pointer hərəkət və bir az müddət orada saxlamaq lazımdır. əsas avtomatik müəyyən əbədi zaman sonra tıklayan olunacaq.
Konfigurasiya pəncərə siz bu avtomatik klik funksiyası deactivate ya əbədi vaxt dəyişə bilər.

Word avtomatik tamamlama və söz proqnozlaşdırılması
\u003cPRODUCTNAME\u003e double Quick tip dəstək verir:

> Word Auto-başla: Kimi tezliklə yeni bir sözü ilk məktub tipli kimi, söz təkliflər bir klik ilə yazın bilər 10 söz düymələri nümayiş olunacaq.

> Next-Word-Təklif: Kimi tezliklə bir söz başla kimi, 10 ən ehtimal növbəti sözləri göstərilir.

Yazı Style adaptasiya
\u003cPRODUCTNAME\u003e default hərtərəfli lüğət təqdim edir. Əgər siz onları yazın və yazı üslubu qəbul kimi Bundan əlavə, program təminatı, yeni sözlər və cümlələr öyrənir.
Bundan əlavə, şəxsi sənədlər və məktublar program hətta sürətli yazı üslub uyğunlaşmaq etmək üçün idxal edilə bilər.

Söz və Text Macros
Siz düyməsinə klik ilə əvvəl saxlanılır qısa ifadələr və ya bütün bəndlərə yazı bilərsiniz.
Bu mövzu haqqında daha ətraflı məlumat təqib pages tapa bilərsiniz.

(Yalnız \ versiyası mövcuddur) danışan Deluxe\
Activated çıxış çıxış hər tipli cümlə daxil edin əsas bir mətbuat danışmaq olacaq. Enter düyməsini sonra yenidən bərk halda, son cümlə bir daha danışmaq olacaq.
Hər bir söz yazaraq dərhal sonra danışılır ki \u003cPRODUCTNAME\u003e konfigurasiya edə bilər.

Avtomatik işə salma
Siz \u003cPRODUCTNAME\u003e avtomatik Windows ilə açılmış ola bilər.
Bu seçim aktiv və ya tab \ in Konfigurasiya Window deactivated bilər. Extras\

Hardware klaviatura fərqlər

Bu normal hardware kompüter klaviatura aşkar etmək deyil düymələri və funksiyaları haqqında ümumi edir:



Açar sil

Son düyməsini siler



Word sil

Son sözü siler



Əsas Settings

Konfigurasiya pəncərə açır



Basın Pause

Müvəqqəti Auto-basın aradan bırakır

Eyni düyməsini bir klik ilə yenidən aktiv olunur qədər kilidi tetiklemesini tərəfindən, Auto-Click funksiyası durdurulmuş olacaq.




Genişləndirilmiş Keys

Daha düymələri (e. g. riyaziyyat düymələri) və xüsusi əmrləri göstərir



Word Shift Key

Keçən tipli söz-nin işi dəyişikliklər



Lüğət / Dili dəyişmək dəyişdirin

Müvəqqəti dil dəyişir

Müvafiq düymələri lüğət və kompüter səs yeni seçilmiş dil olaraq müəyyən olunacaq. İstədiyiniz səs (yalnız \ versiyası mövcuddur) ilk konfigurasiya pəncərə seçilmiş olmalıdır. Deluxe\



Müvəqqəti Disable / Effektiv Speech Çıxış



Daxil edin (və son cümlə danışmaq)

MOUSE (\ mövcuddur və \ versiyası yalnız) BAR Click\ Deluxe\

Siz normal kompüter siçan düymələri aşağı basaraq bir problem varsa, siz \u003cPRODUCTNAME\u003e siçan klik yarışmaq bilər.

Siçan etmək lazımdır basın haqqında düşünmək üçün zaman ayırın (e. g. sadə klik, cüt basın, sağ basın və ya Drag \u0026 Drop basın)..

Masa üstü bir fayl açmaq üçün, misal üçün, bir cüt basın etmək lazımdır. müvafiq siçan klik (aşağıda bax) seçin və basın edilməli yeri siçan pointer hərəkət. Qısa sonra mouse klik avtomatik ki, yeri edilə edəcək.



Bu düyməsini bir klik Mouse Button Bar açır:



Mouse klik növü Baxış:



Sol Click (sadə basın)



Cüt basın



Right Click



Drag \u0026 Drop




Klik funksiyaları \u0026 yaxın siçan düyməsini bar çıxın

Siçan klik parametrləri (e. g. hərəkət tolerantlıq, radius, tremor tolerantlıq və s) konfigurasiya pəncərə düzəlişlər edilə bilər.

SÖZ ÇIXDI (\ versiyası yalnız) Deluxe \

Çıxış çıxış aşağıdakı 'düyməsinə bir klik ilə aktiv / ləğv edilə bilər :



Mövcud vəziyyəti aşağıdakı nişanlar bir asılı olaraq nümayiş olunacaq :



Speech çıxış ləğv



Speech çıxış aktiv



Mövcud deyil səbəbiylə səhv nitqi çıxış



Səs output satın versiyası mövcud deyil.

Çıxış çıxış funksiyası aktiv olarsa the key səbəb daxil zaman, hər yazdığınız line çıxış mühərrik göndəriləcək.

Return əsas yenidən bərk halda, son cümlə yenidən danışiq olacaq.

Hər bir söz yazaraq dərhal sonra danışılır ki \u003cPRODUCTNAME\u003e konfigurasiya edə bilər.

\u003cPRODUCTNAME\u003e istifadə olunacaq kompüter səs konfigurasiya pəncərə seçilə bilər.

Siz çox dildə ünsiyyət, siz hər dil üçün müxtəlif səs seçə bilərsiniz.

IFADƏLƏR

A söz tez-tez istifadə olunacaq mətn modul, e. g. s öz adı və poçt ünvanı,

Up 10 ifadələr müəyyən edilə bilər \u003cPRODUCTNAMEOSK\u003e


Ifadələr qurulması:

Konfigurasiya pəncərəsə açmaq və nişanı \ düyməsinə basın. Text Macros\

Mövcud söz siyahıdan bir söz seçin istədiyiniz əgər, adını dəyişmək, və seçdiyiniz bir mətn mətn əvəz.

Daha sonra, yalnız redaktə edilib söz aşağıda yerləşir \ düyməsinə basın. \u003cBUTTONNAME\u003e\
Daha sonra başqa bir söz redaktə ilə davam edə bilər.

Siz ifadələr redaktə edilir zaman, konfigurasiya Windows \ düyməsini basın. Save\



Ifadələr yazaraq:



Kart qutusu düyməsini basın.

Sizin xüsusi ifadələr indi söz düymələri görünür.

Onun əsas mətn yazılı etmək üçün düymələri birini basın.

Mətn makro

Mətn makro funksiyası köməyi ilə bəndlərin sonsuz sayda yazıla bilər.


Onların namings sonra əvvəlcədən yazılı mətn ibadət etmək lazımdır, çünki A ardıcıl adlandırma sxemi tövsiyə olunur.

Mətn makro yaradılması:

Konfigurasiya pəncərə açmaq və nişanı \ düyməsinə basın. Text Macros\

, Sağ sahəsində \ düyməsinə basın, sonra bir ad və sonra yazılmalıdır mətn daxil edin. New\

Daha sonra düyməsinə \ düyməsinə basın. \u003cBUTTONNAME\u003e\ İndi yeni bəndlərə daxil ola bilərsiniz.



Text makro Invoking:

Klaviatura Sharp Bürc (#) basın.

Sharp əlaməti görünən deyil, Shift düyməsinə basın.

10 söz proqnozlaşdırılması düymələri biri göstərir qədər bir mətn makro adını yazaraq başlayın.

Saxlanılan mətn yazılı üçün müvafiq söz proqnozlaşdırılması düyməsinə basın.

Həç bir mətn makro söz proqnozlaşdırılması düyməsinə göstərilir (mətn makro bütün Sharp xarakteri ilə (#) başlayacaq) varsa, hələ bufer məktublara var. Belə olan halda, sonra ilk əsas Enter basın Sharp işarəsi basın və daha əvvəldən başlamaq.

DƏSTƏK

Support Sizin distribyutoru tərəfindən və ya birbaşa istehsalçıları təmin olunur:

tom weber software
Damaschkestr. 18
64297 Darmstadt
Almaniya

Tel.: 0049 - 0160-93277241
mail@onscreenkeys.com

GÜNCELLEME

Bu veb pulsuz yenilikləri və yeni funksiyalar haqqında dövri xəbər verir:

<http://www.onscreenkeys.com>

Tənqid və təkliflər

Biz bizə əgər bizim proqram haqqında bir şey mükəmməl ehtiyaclarını olmadıqda şad və ya ki, siz yaxşılaşdırılması üçün necə hər hansı bir təklifiniz varsa, \u003cPRODUCTNAME\u003e.

Bir e-poçt yazın

mail@onscreenkeys.com

DISTRIBUTOR Qeyd

Sizin müşaviri / distributor: